



Funded by
the European Union

EU 4 Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Sənaye tullantılarının xəritələnməsi üzrə maraqlı tərəflərin ilkin əlaqələndirmə iclası
Azərbaycanda EU4Environment layihəsi çərçivəsində "Dairəvi iqtisadiyyat və yeni inkişaf
imkanları" komponenti üzrə tədbir

Gündəlik

Tarix: 16 noyabr 2021

Vaxt: 15:00 - 17:00 (Bakı vaxtı),

Format: Zoom platforması vasitəsi video konfrans

[Qeydiyyat linki](#)

Konfransın dili: Azərbaycan dili (ingilis dilinə sinxron tərcümə ilə)

Action implemented by:



Gündəlik

Moderator: Cənab Yaşar Kərimov, RSDTİ fəaliyyətinin Azərbaycandakı Milli Koordinatoru

Vaxt	Bənd
15:00-15:15	<p>Salamlama və açılış nitqi</p> <p>Xanım Aytəkin Quluzadə (TBC) İqtisadiyyat Nazirliyinin Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini</p> <p>Cənab Faiq Mütəllibov (TBC) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarından İstifadənin Tənzimlənməsi sektorunun müdiri</p> <p>Cənab Viktor Bojkov (TBC) Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri</p> <p>Cənab Rainer Freund Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Proqram Meneceri</p> <p>Xanım Tatyana Çernyavskaya BMT-nin Sənayenin İnkişafı Təşkilatı Ətraf Mühit və Enerji İdarəsi, EU4Environment layihəsinin layihə meneceri</p>
15:15-15:20	<p>EU4Environment layihəsinin və onun komponentlərinin təqdimatı</p> <p>Cənab Kamran Rzayev, "EU4Environment" layihəsinin Azərbaycandakı milli fəaliyyət koordinatoru</p>
15:20-15:30	<p>Nəticə 2: EU4Environment Layihəsi çərçivəsində dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları</p> <p>Cənab Yaşar Kərimov, RSDTİ fəaliyyətinin Azərbaycandakı milli koordinatoru</p>
15:30-15:50	<p>Dairəvi iqtisadiyyat ilə bağlı yeni böyümə imkanlarının yaradılması: sənaye tullantılarının xəritələnməsi metodologiyası</p> <p>Cənab Alastair Carruth, dairəvi iqtisadiyyat üzrə eksperti, SWECO (İsveç)</p>
15:50-16:10	<p>Azərbaycanda pilot rayonların və müəssisələrin seçilməsi ilə bağlı hesabatın nəticələrinin təqdimatı</p> <p>Cənab Tofiq Həsənov, Sənaye tullantılarının idarə edilməsi üzrə ekspert, ACE Group Consultants, BMT-nin Sənayenin İnkişafı Təşkilatının milli icraçı tərəfdaşı</p>
16:10-16:30	<p>Sual və Cavablar/Yekun qeydlər</p> <p>Bütün iştirakçılar</p>

Praktik məlumatlar

Maraqlanan iştirakçılar iclasda iştirak etmək üçün aşağıdakı link vasitəsilə əvvəlcədən qeydiyyatdan keçməlidirlər:

<https://zoom.us/meeting/register/tJ0tde6gpzssE9WvMcyoE8PHGOakFaLB9N0g>

İclasın məqsədləri

Tədbir dörd əsas məqsədə yönəlib:

- Azərbaycanda “EU4Environment” layihəsinin “dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları” Komponenti haqqında iştirakçılar və əsas maraqlı tərəflər arasında məlumatlılığın artırılması və onun faydalarının nümayiş etdirilməsi;
- Azərbaycanda dairəvi iqtisadiyyatla bağlı yeni imkanların müzakirəsi: tullantıların idarə edilməsinin təkmilləşdirilməsi üçün sənaye tullantılarının xəritələnməsi;
- Pilot rayonların və müəssisələrin seçilməsi ilə bağlı hesabatdan əldə olunan nəticələrin təqdim edilməsi;
- Sənaye tullantılarının xəritələnməsi fəaliyyətləri üçün metodologiya və iş planının təqdim edilməsi.

Gözlənilən nəticələr

- Hazırlanmış metodologiya və iş planı ilə bağlı razılaşma, və
- Sənaye tullantılarının xəritələnməsi fəaliyyəti üçün rayonların və müəssisələrin təsdiq edilməsi.

İştirakçılar

İclasda İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (“EU4Environment” layihəsinin milli koordinatorları kimi), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Birləşmiş Millətlər Təşkilatının Sənayenin İnkişafı Təşkilatı və digər beynəlxalq təşkilatlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, o cümlədən şirkətlərin, təşkilatların, assosiasiyaların, QHT-lərin, maliyyə institutlarının, akademik və elmi-tədqiqat institutlarının nümayəndələri daxil olmaqla dövlət qurumlarından 50-yə qədər iştirakçı iştirak edəcək.

İclas yaşıl inkişaf, dairəvi iqtisadiyyat, resursların səmərəliliyi, daha təmiz istehsal, sənayenin inkişafı və ətraf mühitin mühafizəsi məsələləri ilə maraqlanan və onlarla bağlı olan hər kəs üçün açıqdır.

Giriş

Avropa İttifaqı Azərbaycanın sənaye tullantılarının xəritələnməsi üzrə maraqlı tərəflərin 16^{noyabr} 2021-ci il tarixində keçiriləcək ilk onlayn iclasına ev sahibliyi etməsini dəstəkləyir. Tədbir EU4Environment layihəsinin “Nəticə 2 - Dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları” komponentinə aiddir və Birləşmiş Millətlər Təşkilatının Sənayenin İnkişafı Təşkilatının (UNIDO) resurs səmərəliliyi və daha təmiz istehsal (RSDTİ) layihəsinin Azərbaycanda və digər ŞT ölkələrində kiçik və orta müəssisələr (KOM) arasında yayılması ilə bağlı fəaliyyətinin bir hissəsidir. Layihənin məqsədi KOM-ların RSDTİ-dən və biznes əməliyyatlarında innovativ yanaşmalardan istifadə etmək bacarıqlarının təkmilləşdirilməsidir. Azərbaycanda 35-ə yaxın müəssisəyə biznes modellərinə yenidən baxılmasında yardım göstərilməsi planlaşdırılır. Həmçinin seçilmiş nümunəvi şirkətlərdə qiymətləndirmə apararkən yerli ekspertlərə RSDTİ metodologiyası və təcrübələri üzrə təlim keçiriləcəkdir. RSDTİ metodologiyasının tətbiqi məhsuldarlığın, məhsulun keyfiyyətinin və Azərbaycanın KOM-larının rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək.

BMT-nin Sənayenin İnkişafı Təşkilatı Azərbaycanda bundan əvvəl AB tərəfindən maliyyələşdirilən EaP GREEN Proqramı (2013-2017) nəticəsində əldə olunan nailiyyətlərə əsaslanaraq (bu proqramda iştirakçı KOM-lar BMT-nin Sənayenin İnkişafı Təşkilatının RSDTİ yanaşmasının səmərəliliyini nümayiş etdirərək, resurs, enerji və su istehlakında qənaətə nail olmuşdurlar) KOM-ların resurs səmərəliliyi və daha təmiz istehsal (RSDTİ) keçidini təmin etmək üçün milli potensialı təşviq etməyə və inkişaf etdirməyə davam edir. Bundan əlavə, BMT-nin Sənayenin İnkişafı Təşkilatı müəssisələr, hökumət və vətəndaş cəmiyyəti arasında dairəvi iqtisadiyyatın imkanları və faydaları haqqında məlumatlılığın artırılması üçün sənaye tullantılarının xəritələnməsi vasitəsi ilə dairəvi dəyər zəncirlərinin yaradılmasını dəstəkləyə bilən imkanları müəyyən edir. Layihənin məqsədi dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi vasitəsi kimi sənaye fəaliyyətlərindən tullantı mənbələrinin qiymətləndirilməsi və təkrar emal variantlarının (tullantıdan mənbəyə) müəyyən edilməsidir. Beləliklə, dairəvi iqtisadiyyat təcrübələri pilot əsasda sənaye "tullantı xəritələrindən" istifadə edilərək tətbiq ediləcək. Bu tədbirin məqsədi (i) AŞ-nin konsepsiyaları və prinsipləri haqqında məlumatlılığın artırılması; (ii) istehsal fəaliyyətlərindən yaranan tullantı mənbələrinin qiymətləndirilməsi; (iii) təkrar emal variantlarının müəyyən edilməsi; və (iv) iki pilot rayonda tullantı xəritələrinin hazırlanmasıdır.

Tullantıların xəritələnməsi coğrafi ərazi daxilində tullantıların bölüşdürülməsi və idarə olunmasını kəmiyyət qiymətləndirilməsi və nümayiş etdirilməsi üçün geniş yayılmış üsuldur. Tullantıların xəritələnməsini həyata keçirməyin bir çox üsulu var və dünyada tullantıların əsas istehsalçıları və bu cür tullantıların sonradan necə idarə edildiyini və ya resurs "dövrələri" vasitəsilə iqtisadiyyata geri qaytarıldığını müəyyən edən qabaqcıl nümunələr mövcuddur. Beləliklə, sənaye tullantıların xəritələnməsinin ümumi məqsədi resurs səmərəliliyinin artırılması variantlarını inkişaf etdirmək üçün istehsal müəssisələrinin tullantı axınlarını müəyyən etmək, qiymətləndirmək və xəritələməkdir. Bura tullantıların idarə edilməsi prosesinin və tullantılarla bağlı qanunvericiliyin, texnologiyaların və iqtisadi mexanizmlərin monitorinqi və tənzimlənməsi ilə birlikdə tullantıların toplanması, daşınması, emalı və utilizasiyası daxildir. Tullantıların səmərəli idarə edilməsi sistemi artan biznes dəyəri yaradır. Bu, istehsal sektorlarının davamlılığına və iqtisadi imkanların təşviqinə töhfə verir.

Azərbaycanda Milli İcraçı Tərəfdaş (MİT) kimi ACE Group Consultants EU4Environment layihəsinin "Nəticə 2" komponentinin həyata keçirilməsində BMT-nin Sənayenin İnkişafı Təşkilatına köməklik göstərir. Bu komponent çərçivəsində onun Resurs səmərəliliyi və daha təmiz istehsal (RSDTİ) üzrə fəaliyyəti aşağıdakıları əhatə edir:

- RSDTİ şəbəkələrinin yaradılması və onun institutlaşdırılması
- RSDTİ klubları və sənaye nümayişləri
- Dairəvi iqtisadiyyat və sənaye tullantılarının idarə olunması
- RSDTİ barədə maarifləndirmə və biliklərin idarə edilməsi, eləcə də potensialın yaradılması
- AB-nin yaşıl məhsullar üçün vahid bazarının tətbiqi: Məhsulun ətraf mühitə təsirinin qiymətləndirilməsi metodologiyası (PEF)

EU4Environment layihəsi haqqında

"Ətraf Mühit üzrə Avropa İttifaqı" (EU4Environment) layihəsi ətraf mühitlə əlaqəli fəaliyyətə dəstək verilməsi, daha yaşıl inkişaf üçün imkanların nümayiş və inkişaf etdirilməsi və ekoloji riskləri və təsirləri daha yaxşı idarə etmək üçün mexanizmlərin qurulması ilə altı tərəfdaş ölkəyə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbiət kapitalını qoruyub saxlamağa və insanların ekoloji rifahını artırmağa kömək etmək məqsədi daşıyır.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və beş tərəfdaş təşkilat tərəfindən həyata keçirilir: İƏİT, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Sənayenin İnkişafı Təşkilatı Dünya Bankı (layihənin büdcəsi təxminən 20 milyon avrodur).

Tədbir barədə daha ətraflı məlumat üçün: www.eu4environment.org saytını ziyarət edin

Azərbaycanda RSDTİ barədə daha ətraflı məlumat üçün www.recpaz.wordpress.com saytını ziyarət edin
